

**Səadət MUSTAFAYEVA**

*AMEA Folklor İnstitutunun böyük elmi işçisi  
e-mail: sadt.mustafayeva@mail.ru.*

## ZƏNGİLAN AŞIQ MÜHİTİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ

### Xülasə

Hər bir xalqın özünə məxsus folkloru, bu folklorun da janrları mövcuddur. Azərbaycan folkloru da bu janrlarla zəngindir. Həmin janrlardan biri də aşiq poeziyasıdır. Azərbaycan aşiq poeziyasının formallaşmasında el şairlərinin rolü böyük olmuşdur. Məqalədə bu el şairlərindən olan Zəngilan aşiq mühitinin görkəmlı nümayəndələrindən biri, bu rayonda yaşayıb-yaratmış Məhəmməd bəy Aşiq Zəngilanının ölüm yolundan, yaradılığından bəhs olunur. Müəllif şairinəşiq poeziyası tərzində yazdığı əsərləri və klassik üslubda yazdığı şeirlərini toplayaraq onları təhlil etməyə çalışmışdır.

*Açar sözlər: Zəngilan, Məhəmməd bəy Aşiq Zəngilanı, Aşiq Pəri, şair*

**Saadat MUSTAFAYEVA**

## FAMOUS PERSON OF ZANGILAN ASHIG ENVIRONMENT

### Summary

Each nation has its own folklore and the folklore has also genres. Azerbaijan folklore is also rich with these genres. One of these genres is ashig poetry. The role of folk poets in the formation of Azerbaijani ashig poetry was great. In the article it is said about the life and work of one of the prominent representatives of the Zangilan ashig environment, one of the local poets, Muhammad bey Ashig Zangilani, who lived and created in this region. The author tried to collect and analyze the works of the poet in the style of ashig poetry and poems written in the classical style.

*Key words: Zangilan, Muhammad bey Ashig Zangilani, Ashig Pari, poet*

**Саадет МУСТАФАЕВА**

## ИЗВЕСТНЫЙ ПРЕДСТАВИТЕЛЬ ЗЕНГИЛАНСКОЙ АШЫГСКОЙ СРЕДЫ

### Резюме

У каждого народа имеется своеобразный фольклор и жанры этого фольклора. Азербайджанский фольклор также богат этими жанрами. Одним из этих жанров является ашыгская поэзия. Народные поэты сыграли важную

роль в формировании азербайджанской ашыгской поэзии. В статье речь идет о жизненном пути, творчестве одного из представителей Зенгиланской ашыгской среды, прожившем в Зенгиланском районе Мухаммед бека Ашуга Зенгилани. Автор собрав стихи поэта, написанные на ашугский манер и в классическом стиле, попытался проанализировать их.

*Ключевые слова: Зенгилан, Мухаммед бек Ашуг Зенгилани, Ашуг Перি, поэт*

**Məsələnin qoyuluşu.** Tədqiqatın məqsədi Azərbaycan şifahi xalq ədəbiyyatının bir qolunu təşkil edən aşiq poeziyası və Azərbaycanın dilbər guşələrindən olan Zəngilan bölgəsinin aşiq mühitinin görkəmlı nümayəndələrindən biri, Azərbaycan aşiq poeziyasının təkmilləşməsində, inkişafında aşiq şeiri üslubunda yanan şairlərin, o cümlədən Məhəmməd bəy Aşiq Zəngilanının xidmətini araşdırmaqdır.

Məhəmməd bəy Aşiq Zəngilanı xalq ruhunda yanan Azərbaycan şairlərindən biridir. Onun Azərbaycan folklorunun janrlarından olan qoşma, gəraylı, təcnişləri xalqın könül duyğularını ən incə bir formada təqlid edib qəlbini oxşayır.

Onun poeziyasının əsas xəttini, hər bir aşığın yaradılığında olduğu kimi, gözəl və gözəl münasibət təşkil edir. Bu el şairinin lirik şeirlərlə yanaşı təbiətə, Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan bölgəsinə həsr olunmuş şeirləri də diqqəti cəlb edir. Əsasən Zəngilanın əsrarəngiz təbiəti poetik bir formada, cilali formada təqdir və təsvir edilir.

Demək olar ki, Azərbaycan şifahi xalq ədəbiyyatının bir qolunu təşkil edən Zəngilan folkloru çox zəngin və rəngarəngdir. Çünkü bu bölgə başdan-ayağa ənənəvi mədəniyyət ocaqları ilə zəngindir. Digər zəngin folklor mühitləri kimi Zəngilan folkloru da aşiq poeziyası ilə aparıcı mövqeyə malikdir. Zəngilan folkloru xəritəsində öz izləri, yolları ilə seçilən şairlərimiz sırasında Məhəmməd bəy Aşiq Zəngilanı, Şix Məhəmməd Bağban, Əbdülsəməd bəy Zəngilanının xüsusi yerini qeyd etmək vacibdir.

Zəngilanın "Kənd həyatı" qəzetiinin əməkdaşı Azad Qaradərəlinin "Məhəmməd bəy Aşiq Zəngilanı" məqaləsində, şairin Qasim bəy Zakir, Aşiq Pəri kimi görkəmlı poeziya nümayəndələrinə həsr edilmiş şeirlərindən bəhs olunur: "Zəngilanın ədəbi həyatında mühüm rol oynayan görkəmlı simalarından biri də Məhəmməd bəy Aşiq Zəngilanı olmuşdur. Vaqif ənənələrini davam etdirən Məhəmməd bəy hələlik bizə bəlli olan ilk Zəngilan şairidir. Sonra Şix Məhəmməd Bağban, Əbdülsəməd bəy Aşiq (Məhəmməd bəy Aşiqin oğlu) kimi görkəmlı şairlər onun yolunu davam etdirmişlər.

Zakirdən sonra Qarabağda Vaqif üslubunu davam etdirən şairlər içarısında əsas yeri Məhəmməd bəy Aşiq tutur. O, 1776-cı ildə Zəngilan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Behbud bəy Qarabağda məşhur olan Cavanşir nəs-

lindəndir. Buna görə də bəzi mənbələrdə o, Məhəmməd bəy Cavanşir Zəngilani ləqəbi ilə qeyd olunur.

Zəngilanın körkəmli simalarından olan Məhəmməd bəy Aşıq Qasım bəy Zəkirin, Aşıq Pəri və Mirzəcan Mədətovun yaxın dostu və müasiri olmuşdur. Ona “əzizə”, “Zəngilanın sahibi” deyə müraciət edən Zakir Məhəmməd bəyi özünün “pənahı”, şerlərini isə “nəzmi-şəkərbar” adlandırırdı:

Nəzmi-şəkərbarın gəldi, yetişdi,  
Ay Qasımın püştü, pənahı Məmməd!  
Əcəb tanayıbsan çərki-bədkarı,  
Pir olasan görüm, Vallahı Məmməd!

Mükəmməl təhsil görmüş, güclü ədəbi istedada malik olan şair müasiri Aşıq Pəriyə yazdığı şerdə onun şerlərinə ciddi irad tutur:

Qafiyə gərəkdir ola dilpəsənd,  
Nə ki, belə məxşus ola dərdmənd.  
Bilmirəm ki, sənə eyləyim rəşxənd  
Yoxsa onu yazan mollaya, Pəri?

Şair aşiq şeri üslubunda yazdığı qoşma və gərayılılarında saf, təmiz eşqi tərənnüm edir. Gözəllərin təsvirinə həsr olunmuş şeirləri xüsusi diqqətə layiqdir. Aşıq Pərinin vəsfinə həsr etdiyi qoşmalarda isə incə yumorla bahəm, dərin lirizm və böyük səmimiyyət də özünügöstərir.

Onun məhabbat mövzulu şerlərində sevən aşiqin əqidə bütövlüyü və dənməzliyi xüsusi yer tutur:

Aşıq, yamandır zəmanə,  
Etibar olmaz xübanə.  
Qoymuşam mərdi mərdanə  
Bu başı meydana gəldim.

Şeirlərində güclü həyat eşqi duyulsa da dövranın haqsızlıqları, zəmanənin sıtmələri şairin ictima motivli şerlərində öz izini saxlamışdır. “Mat qalmışam bu dövranın işinə” deyən şair dövranın zidiyyətlərini belə təsvir edir:

Görürsən ki, gahı acitoxeylər,  
Məhvəşlər zülfü tək aziçox eylər.  
Bir ağız ucuya varyox eylər...

Məhəmməd bəy Aşıqin şerləri sənətkarlıq baxımından maraqlıdır. Son dərəcə sadə dildə yazan şair sözlərin cinas düzümdən məharətlə istifadə etmişdir:

Qarşida yaxşı pəri,  
Tərlanın yaxşı pəri,  
Mən Aşıqdan yaxşıyam,  
Yaxşidan yaxşı Pəri.

Bu balaca bayatıda gözəl omonimlik-cinaslıq yaranan şair (birinci pəri-gözəl, ikinci pəri-qanad, üçüncü isə qızın adı mənasında) həm də ədəbiyyat tariximizdə görkəmli yer tutan Sarı Aşıq və onun sevgilisi Yaxşını da yadetmişdir.

Şairin şerlərində xalq deyim tərzi çoxluq təşkil edir: “Salıbdı canina bir qara qayığı”, “Könüldən könülə yollar görünür”, “Səni tarı, məndən olma mükəddər” və s. Məhəmməd bəy Aşıqin şerlərində nikbinlik, həyat eşqi güclüdür. Oxucunu yaratmağa, yaşamağa səsləyən bu zərif duyğulu şairin hayatı təəssüf ki, özü demiş “Zülmü sitəmin” təsirindən əzab-əziyyətə düşər olmuş, doğma elindən didərgin düşmüşdü. Belə ki, Qarabağ Rusiyanın tərkibinə keçdikdən sonra şair hökumətin nəzərində siyasi cəhətdən şübhəli göründüyü üçün həmişəlik Ordubad şəhərinə sürgün edilmişdir. Bu vaxtlar onun şerlərində dövrənən narazılıq motivləri daha da güclənir:

Daim şadü xürtəm gördüyün könlüm,  
İndi dərd əlindən viran olubdur.

Görünür, ömrünün son çağlarında qələmə aldığı “Tövbənamə”sində şairin dini baxışlar və etirafları əks olunmuşdur. Təəssüf ki, bu əsərlə bərabər şairin bir çox əlyazmaları da itib-batmışdır” (1, s. 4).

Digər bir folklor toplayıcısı R.Təhməzov da Zəngilanın “Kənd hayatı” qəzetiində çap olunmuş “Məhəmməd bəy Aşıq Zəngilani” adlı məqaləsində yazır: “Məhəmməd bəy Aşıq yaradıcılığına təxminən 20-22 yaşlarından başlamışdır. Şair “Aşıq” təxəllüsü ilə o dövr üçün səciyyəvi olan qəzəl, mühəmməs, müstəzad, tərcibənd, qoşma və satirik şerlər yazmışdır. Bu şerlərin çoxunun üzü köçürülbəxalq arasında yayılmışdır.

Şairin qəzəllərində və qoşmalarında özünün ovçu olduğundan, təbiəti sevməsindən və lirik şerlər yazdığını bəhs edilir. İndi şairin əldə əlli yaxın, qəzəli, qoşması və seri vardır. Bunlardan aydın olur ki, şairin şerlərində dil sadə və fikir aydın, bədii ifadə vasitələrindən düzgün və yerli-yerində istifadə edilmişdir” (3, s. 4).

Məhəmməd bəy Aşıq öz poetik ırsında xalq ruhuna yaxın olan əsərləri yaradmışdır. Onun qoşma və gərayılıları haqq aşıqlarını vəhdəti-vücdür fəlsəfəsinə söykənir.

Məhəmməd bəy Aşıq haqqında tədqiqatçı Azad Qaradərəli “Qasım bəy Zəkirin dostu olmuş ordubadlı şair” adlı məqalədə yazır: “...Bu vaxtlar Azərbaycanın Ordubad deyilən bir şəhərində qoca bir şair üzü dədə yurdunu Qarabağda, gözleri Zəngilan deyilən ana torpağına dikili halda qədim xalq mahnısını zümzümə edirdi:

Ay ana, ana,  
Qal yana-yana.  
Gedirəm axı Zəngilana...

Elə bu misraları təzəcə zümzümə eləyib qurtarmışdı ki, nə vaxtdan bəri başladığı yeni əsərini tamamlamaq üçün sanki kökləndiyini hiss etdi. Yox, bu əsər şairin sevgi və məhabbat dolu qəzəllerindən, qoşma və gərayılıqlardan biri deyildi. Bu qoca şairin ömrünün sonçağında qələmə aldığı “Tövbənamə”siydi. Sonralar Firudin bəy yazacaq: “Mərhum Məhəmməd bəyin bu “Tövbənamə”si onun bərgüzidə əsərlərində birisidir”.

Tövbə, ya rəbb, bu qədər bəd əməlimdən tövbə,  
Məsiyyət rahinə həm get və gəlimdən tövbə!  
Hər xilaf olmuş isə sınmış əlimdəntövbə!  
Dəxi onundan sonra məkrü dəğəlimdən tövbə!  
Eylərəmsidq ilə mən piş əz ölümdən tövbə!  
Hər xəta çıxmış isə bir də dilimdən tövbə!  
Rəhm qıl, bari-xudaya ki, günahkaram mən,  
Asiyü bədəməlү rusiyəyü xarəm mən”(2).

Zəngilan ədəbi mühitinin görkəmli nümayəndələri sırasında Məhəmməd bəy Aşıqin xüsusi rolu vardır. Onun ədəbi irsi ilə tanışlıq bir daha sübut edir ki, bu şairin istər yazılı ədəbiyyatda, istərsə də şifahi ədəbiyyatda özünəməxsus mövqeyi vardır. Onun ədəbi irsi daha çox araşdırılmağa layıqdır.

### **QAYNAQLAR**

1. Qaradərəli A.Məhəmməd bəy Aşıq Zəngilani// "Kənd həyatı" qəzeti, (Zəngilan) 7 mart 1980
2. Qaradərəli A.Qasım bəy Zakirin dostu olmuş ordubadlı şair //<http://kulis.az>.
3. Təhməzov R.Məhəmməd bəy Aşıq Zəngilani // "Kənd həyatı" qəzeti, (Zəngilan) 5 iyun 1984
4. Qarabağ: folklor da bir tarixdir: IV kitab: Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri// Bakı:Elm və təhsil, 2013. (<https://muhaz.org/azerbaycan-milli-elmler-akademiyasi-folklor-institutu-azerbayc-v7.html>)
5. Qarabağ: folklor da bir tarixdir: X kitab: Zəngilan və Şuşa rayonlarından toplanmış folklor örnəkləri // Bakı:Elm və təhsil, 2018, 382 s.

*Daxilolma tarixi: İlkin variant 19.02.2022  
Son variyan t12.03.2022*